

“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədən kənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması”na 1 nömrəli əlavə

Maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən tərtib edən təşkilatların illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması

Forma N 1 2019-cu il üzrə

VOEN	1	3	0	2	0	0	5	3	9	1
-------------	---	---	---	---	---	---	---	---	---	---

Təşkilatın adı İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi MMC

Ünvan Bakı şəhəri Həder Əliyev prospekti 139 A

Elektron poçt ünvanı enagiyev@emdk.gov.az

Sıra N-si	Göstəricilərin adı	Hesabat dövrü üzrə (manatla)
1	2	3
	Gəlirlər	-
1.1.	qeyri-birja əməliyyatlarından gəlir	-
1.2.	birja əməliyyatlarından gəlir	-
1.3.	sair əməliyyatlar gəlirləri	-
		-
2.	Xərclər	-
2.1.	əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları	-
2.2.	maliyyə yardımları və sair transfer ödənişləri	-
2.3.	sərf edilmiş materialların dəyəri	-
2.4.	amortizasiya xərcləri	-
2.5.	sair əməliyyat xərcləri	-
2.5.1.	o cümlədən, əmlakın ləğv edilməsi və əvəzsiz verilməsi üzrə xərclər	-
2.6.	maliyyə xərcləri	-

Rəhbər

Baş mühasib

“Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlaması Qaydası”na 2 nömrəli əlavə

Maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib edən təşkilatların illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması

Forma N 2 2019-cu il üzrə

Təşkilatın adı İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi MMC

Ünvan Bakı şəhəri Hədər Əliyev prospekti 139 A

Elektron poçt ünvanı enagiyev@emdk.gov.az

Sıra N-si	Göstəricilərin adı	Hesabat dövrü üzrə (manatla)
1.	Gəlirlər	3031991.32
1.1.	əsas əməliyyat gəlirləri	3024829.79
1.1.1.	o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər	1678045.79
1.2.	sair əməliyyat gəlirləri	7293.54
1.2.1.	o cümlədən, dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirlər	-
1.3.	fəaliyyətin dayandırılmasından yaranan gəlirlər	-
1.4.	fövqəladə gəlirlər	-
1.5.	maliyyə gəlirləri	-132.01
2.	Bitməmiş istehsalat və hazır məhsul ehtiyatlarındakı artımlar (azalmalar)	-
3.	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər	-
4.	Xərclər	2721922.06
4.1.	istifadə edilmiş material ehtiyatları	117938.05
4.2.	işçi heyəti üzrə xərclər	1400530.22
4.3.	amortizasiya xərcləri	510483.00
4.4.	digər əməliyyat xərcləri	692970.79
4.5.	sair əməliyyat xərcləri	-
4.6.	fəaliyyətin dayandırılmasından yaranan xərclər	-
4.7.	maliyyə xərcləri	-
4.8.	fövqəladə xərclər	-
5.	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay	-

Rəhbər

Baş mühasib